



GÖZÜ YOLDA QALAN VAR

(sənədli povest)

(Əvvəli ötən saylarda)

Beləliklə, "Oqonyok" jurnalı Səlimgildədir. Üzü-cü intizarın birindən qurtarıblar. Nə qədər sarsıcı olsa da hər halda ölüm xəbəri deyildi. Əsir düşmək hələ həlak olmaq demək deyildi. Xilas olmaq ümidi var idi. Bu ümidlə də Səlim və ailəsi gecəni gündüzə qatırdı.

Səlimin yaxın qohumlarından biri jurnalı üzə çıxarmamışı məsləhət gördü. "Məqalə tamamilə Natiqin əleyhinə yazılib" - deyə o iki ayağını bir başmağ'a dirəyib inadkarlıqla dediyindən dönmürdü. Nəyin Natiqin əleyhinə olduğunu isə əsaslındır bilmirdi. Bu həmin o qohum idi ki, xalq cəbhəsinin fəal üzvü hesab olunurdu. Səlim dəfələrlə ondan xahiş etmişdi ki, sən də cəbhəcisən, Allahverdi Bağırov da, sənin sözünü eşidər, gedək ondan xahiş elə görək, bəlkə bir köməyi dəydi.

O vaxtlar Allahverdi Bağırovun nüfuzu böyük idi. Cəbhəçilər də bir-birlərini eşidirdilər. Qohumu isə "Dursunun erməni olması" qorxudubmuş. Dursunun bütün qohum-əqrəbasi həmin qohumun gözü qabağında böyüüb. Həmin bu adam Allahverdi Bağırovun yanına getmədi, indi isə deyirdi məqaləni gizlədin.

Lakin məqalə ilə yaxından tanış olan bir çox ağıllı adam Səlimə ürək-dirək verdi, ailəsinin ümidi çırığını yandırdı.

"Oqonyok" jurnalı artıq Azərbaycanda yayılıb, onu oxuyanlar, tanış olanlar çoxalıb. Səlimdən və ailə üzvlərindən qaçıb gizlənmək istəyənlər indi fəxrə onun böyründə-başında hərlənirdilər. Natiqdən

müxtəlif xatirələr danışıldılar. Əlbəttə, bu məsələnin bir tərəfi idi. Məlum olmuşdu ki, Natiq nəinki satqın deyil, hətta o, qəhrəmandır

Təbii ki, mətbuat işçiləri məqaləyə biganə qala bilməzdilər. ilk reaksiya verənlərdən biri, bəlkə də birincisi, "Bakinskiy raboçiy" qəzeti olmuşdur. Qəzet yazırıdı:

"Qarabağ münaqişəsinin əxlaq normalarına uyğun peşəkarcasına işıqlandırılmasının "Oqonyok" jurnalı üçün çətin olduğu aydınlaşdır, başa düşüləndir. Uzunmüddətli münaqişə illərində onlar "erməniporəst" olduqlarını, onların mövqeyində durduqlarını bildirmişlər. Redaksiya şurasında "erməni işinin" çox güclü tərəfdarları - E.Bonner, V.Korotić kimiləri vardır. Budur, deyəsən "Oqonyok" az da olsa Azərbaycan oxucusuna güzəştə gedir; dolanbac fikirlərdən ayrılib bir az həqiqətə doğru gedərək ümidi işığı yandırır?

Jurnalın 14-15 nömrəsində "Münaqişələr" rubrikası altında verilmiş materiallarda Qarabağ hadisələrinin işıqlandırılmasının ətalət stereotipində çıxmış cəhdli vardır. Bu materiallarda bizim diqqətimizi nə Ağdamın Qarabağa qarşı müharibəsindən (?) ("Eto pulya yeşyo ne tvoya"), nə familiyası "terakt", "territoriya iddasi", "Ter-Petrosyan" olan erməni lideri ilə müsahibə oldu": Bizi maraqlandıran K.Smirnovun ermənilərin mövqeyində yazılmış "Qorxu" ocerki oldu".

İ.Şükürovun məqaləsində K.Smirnovun ocerki peşəkarcasına təhlil edilib. Yazıda erməni boyeviklərinin əxlaqi keyfiyyətlərindən bəhs edən Smirnovun ermənilərə olan rəğbətini dərin duyan müəllif

etiraf edir ki, bütün bunlar ermənilərin kilsəyə hücumu epizodunu oxuyanda yaddan çıxır. K.Smirnov istəsə də, istəməsə də Azərbaycan əsgərinin igidliyini vəsf etmişdir.

I.Şükürov məqaləsində K.Smirnovun oçerkiridən bizi məlum olan sətirləri nümunə gətirir və son nəticə olaraq vətəndaşlıq mövqeyini, insani hisslorını bildirir

"Azərbaycanlılar haqqında mərkəzi mətbuatda nəzakətsiz və həqiqətə uyğun olmayan terminlər işlətməyi müəllifin vicdanının mühakiməsinə buraxaq. Başqa şey barədə mübahisə etməyə dəyər: "Oğlanın gözündəki qorxu və təlaş" barədə. Şəklə diqqətlə baxıram: nə qorxu, nə təlaş görürəm. O, sənməyib, məğlub olmayıb, döyüşə hazırlıdır. Əlində bayraq əsl döyüşü kimi gedir. Bayraq onun son silahıdır. Bayraqla irəliləyən əsgərə BTR, qranat, avtomat, gözyaşardıcı qaz ilə düşmən neyləyə bilər.

Xeyr, mən "Oqonyok"un müxbirinə heç nə ilə irad tutmuram. Əksinə, mən ona minnətdaram, ona görə ki, onlar bu igidi görüblər və onun şəklini çəkiblər. Onlar öz peşə borclarını yerinə yetiriblər. Biziñ borcumuz isə bu oğlanın kimliyini öyrənmək, erməni əsarətindən qurtarmaq, igidliyinin əvəzini verməkdir!".

Sağ ol, I.Şükürov! Mən Sizin məqalənizi 2003-cü ilin payızında oxuyuram. Tərcümədə ola bilsin ki, fikirlərinizi dolğunluğu ilə çevirə bilmədim, üzürlü hesab edin. Amma bildirmək istəyirəm ki, həmin dövrdə, məqaləniz dərc olunan ərefədə, yəni 9 may 1992-ci ildə əsir düşmüş bu oğlani axtarırdılar. Onu həmin günlərdə atası Səlim kişi, anası Dursun xala, qardaş-bacıları gecə-gündüz axtarırdılar. Döyülməli olan bütün qapıları döyürdülər, getməli yerlərin hamısına gedirdiər, onlara kömək eləməli olan adamların hamısına müraciət edirdilər Həmin adamlar bilirsiniz nə deyirdilər, Bilmirsiniz? Oxuyun!

Səlimin dediklərindən:

-Demək olar ki, hər gün Ala Yaqubun yanına gedirdim. Bir gün yenə döyüşülərin yanında o yana-bu yana gəzişirdim. Döyüşülərdən biri dedi: "Bəy, ermənilər bizdən benzin istəyirlər. Dedilər iki kanistr benzin versəniz, Natiqi gətirib verərik. Bunu eşidən kimi Ala Yaqub avtomatı döyüşüyə tərəf tuşladı, acıqlı-acıqlı dedi:

-Onlar iki kanistr istəmişdi, mən on kanistr verədim. Niyə deməmisiniz mənə!

Sonra da uşaqlara tapşırdı ki, bir də belə şey olsa, mütləq mənə xəbər verin!

Axşama kimi gözlədim, axşam kor-peşiman yenə evə qayıtdım. Dörd ay, hər gün Ağdamə gedib gəlmişəm, hər dəfə deyirdilər sabah gəl, ermənilərlə

danişiq aparırıq.

Siz inanırsınız mı? İnanırsınız mı ki, ermənilər doğrudan da Natiqi qaytarmaq üçün iki kanistr benzİN istəmişlər? Mən inanmırıam. Döyüşünün istehzası danılmazdır! Təəssüf ki, silah yoldaşını istehza obyektinə çevirən belə döyüşü də olub!

23 may 1992-ci il tarixli nömrəsində "Müxalifət" qəzeti yazırıdı:

"Şəkildə gördünüz Azərbaycan döyüşüsü Qasimov Natiq Səlim oğlu (əlində üçrəngli bayraqımızi tutan) erməni döyüşülərinə əsir düşmüdü. O, Ağdamda Qatır Məmmədin dəstəsində döyüşürdü. Martin 12-dən sonra Natiqdən heç bir xəbər yoxdur, Onun qohumları Natiqin döyüş yoldaşlarından, xüsusi silə əsirlikdən azad olunanlardan xahiş edir ki, (bu cümləni də yadda saxlayın) əgər bu igid oğlumuz haqqında bir məlumatları varsa "Müxalifət"in redaksiyasına xəbər versinlər. Şəkil "Oqonyok" jurnalının bu ilki 14-15-ci nömrəsindən götürülmüşdür".

"Müxalifət" in bu yazısından Qasimovlar ailəsinin xəbəri yoxdur. Hələlik yoxdur!

28 may 1992-ci il tarixdə "Bakinskiy raboçiy" qəzetiində "Bayraq da bir silahdır" məqaləsi dərc olunmuşdur: "Şəkildəki qəhrəman kimdir? Sualı ilə başlanan yazıda 9 may 1992-ci il tarixli qəzetiñ dərc etdiyi "Pravda podviqa" məqaləsindəki qəhrəmanın kimliyini öyrənmək, erməni əsarətindən xilas olmasına təmin etmək xatırlanır. Müəllif S.Məmmədov yazırıdı:

"Məqalə dərc olunandan bir neçə gün sonra redaksiyamıza iki kişi gəldi: Nofəl və Ramiz. Gənc əsgərin qardaşı və yeznəsi olduqlarını bildirdilər: "Bu bizim Natiqdir!" Bunu biz qətiyyətlə təsdiq edə bilmərik ki, doğrudan da "Oqonyok"da çıxan şəkil Natiq Qasimovundur. Amma bir həqiqət məlumudur ki, Natiq Qasimov Qatır Məmmədin dəstəsində qulluq etmişdir, O, martin 12-də erməni kəndi Xromordda yerləşən kilsədəki mühüm döyüş mövqeyini tutmaq uğrunda əməliyyatda iştirak etmiş və geri qayıtmamışdır. Natiq Qasimov kimdir?"

Natiq Qasimov Nofəl Qasimovun doğmaca qardaşdır, hörmətli S.Məmmədov! Mən çox təəssüflənirəm ki, siz həmin günlərdə "Oqonyok" jurnalında şəkli dərc olunan oğlanın Natiq olduğuna şübhə ilə yanaşmısınız. Görəsən, doğrudan Nofəl qardaşını tanımadığım, yaxud tanımadığı bir adamı özünə qardaş bilməmişdir?

Sonra müəllif yazır: "Səlim kişi və Nofəl 30 dəfədən çox Ağdamə getmiş və girovann dəyişdirilməsi üçün gedən danışqların nəticəsini ümidi lə gözləmişlər. Lakin heç nəyə nail olmaq mümkün olmayışdır". Natiq banditlərin əlinə martin 15-i və ya 16-

da keçmişdir. O, yoldaşlarını itirəndən, patronu qurtarandan sonra da düşmənə təslim olmamışdır. Onun yeganə silahı Vətən bayrağı olmuşdur. O, postu bayraqla birlikdə tərk etmişdir, ermənilər bundan sonra azərbaycanlı girovu onunla danışmağa göndərmişlər".

Hörmətli S.Məmmədov bu fikri çox uzaqqorənliklə demişdir. Bilmirəm, onun bu barədə məlumatı var imiş, yoxsa yox imiş? Amma çox sonralar təsdiq olunacaq ki, S.Məmmədov yazdığı kimi ermənilər "azərbaycanlı girovu onunla danışmağa göndəriblər". Mən bu barədə söz açacağam. Hələlik isə məqalənin davamını oxuyaq:

"Onların nə barədə danışdıqları bize məlum deyil. Bir şeyə əminik: o, düşmən qarşısına əyilmədən, qorxmadan, əlində Vətənin bayrağı çıxmışdır".

Natiqin başına gələnlər, Qasımovlar ailəsinin həyecanları və ağrıları təəssüf ki, bizim faciəli reallığıımızda nə birincidir, nə sonuncu. Müharibə gedir. Müharibədə isə əsgərlər həlak olur, yaralanır, düşmən əlinə keçir. Bizim borcumuz onların qəhrəmanlığını vəsf etmək, həlak olanların xatirəsini əziz tutmaq, yaralıları qayıçı ilə əhatə etmək, əsir düşənləri bir an belə unutmamaq.

Fürsətdən istifadə edərək Xalq Cəbhəsinin Ağdam şöbəsinin liderlərinə təşəkkürümüzü bildiririk, ona görə öz əllərinə imkan düşən kimi həmvətənlərimizin əsirlikdən qurtarmasına cəhd edirlər. Onların köməyi ilə yüzlərlə ana-bacılarımız, qardaşlarımız cəhənnəm əzabından qurtarmışlar. Lakin bu o qədər ciddi problemdir ki, bu məsələni Qırmızı Xaç və Qızıl Aypara kimi beynəlxalq cəmiyyətin köməyi ilə respublika səviyyəsində həll etmək lazımdır".

S.Məmmədov, "Bakinskiy raboçiy", 28 may 1992.

Tarixə diqqət yetirin: 28 may 1992-ci il tarixə qədər "Səlim və Nofəl 30 dəfədən çox Ağdamə getmişlər. "Oqonyok"da şəkil dərc olunandan sonra demək olar ki, hər gün.

Yeri gəlmışkən:

"Bakinskiy raboçiy" qəzeti həmin nömrəsində S.Məmmədovun məqaləsi ilə yanaşı Azərinformun kiçik bir məlumatı da dərc olunmuşdur: "Qax rayonunun S.Vurğun adına mədəniyyət evinin mahni və rəqs folklor ansamblı məşhur Qatır Məmmədin özü-nümüdafiə batalyonunun qonağı olmuşdur".

Döyücülərə konsert vermək, onların döyüş ruhunu qaldırmaq vacibdir. Şah İsmayıll Xətai də, qoç Koroğlu da döyüşə sazla girib qılıncla çıxmışlar (hərçənd indi mətbuatımızda Koroğlunu quldur, çapqınçı adlandıranlar da var). Cəngi sədaları altında vuруşan igidlərimiz hətta ən ağır itki verəndə belə sar-

sılmamışlar.

Qatır Məmmədin dəstəsi üçün Qax rayonunun mədəniyyət işçiləri konsert verəndən bir neçə gün, yaxud həftə əvvəl Yaqub Rzayev oğlu Canpoladı itirmişdi. Allah rəhmət eləsin! Dəfn mərasimi mənim yadımdadır. Çox güman ki, milyonlarla televiziya tamaşaçıları həmin mərasimi izləmişdi. Qatır Məmməd oğlunun dəfnində iştirak etməmişdir. Canpoladın dəfnində Natiq Qasımov da iştirak etməmişdi. Onun həlak olduğunu biləndən sonra anası Dursun xanımın dediyi kimi "gözü kəlləsinə çıxmışdı". Dursun xanımın bir sözü yadımdadır: "Natiq deyirdi ki, Canpolad çox ığid oğlandır. Onun kimi qoçaq oğlan az olar. Mən onun yanında heç nəyəm! Canpolad hər əlində bir qranatamyot tutur!"

...Elə həmin bu dəfn mərasimini görəndən sonra Natiq yenidən Qatır Məmmədin dəstəsinə qayıtmışdı...

Qayıdaq S.Məmmədovun məqaləsinə... "Xatq Cəbhəsinin Ağdam şöbəsinin liderlərinə təşəkkürümüzü bildiririk".

O dövrə, doğrudan da, Azərbaycan Xalq Cəbhəsi böyük nüfuza malik idi. Respublika əhalisinin əksəriyyəti nicat yolunu, tərəqqi yolunu, ağ günləri Xalq Cəbhəsinin fəaliyyətində görürdü. Kommunist Partiyasının stajlı və ən çox xeyir görenləri də partiyanın cəsədini qamçılayırdılar. Mingəçevirdə hamının yaxşı tanıldığı idarə rəhbərləri, məktəb direktörleri, müxtəlif vəzifə sahibləri alovlu çıxışları ilə rişxənd obyektiñə çevrilmişdilər. Bir neçə yerdə evi-əşiyi, bir neçə maşını (qaynanaşının, baldızının, nəvəsinin adına olan), yağılı vəzifəsi, pulu, var-döviəti, daş-qası, ləl- cəvahirəti olan adamlar ağızı köpüklə-nə-köpüklənə "Kommunist partiyası mənim atamı yandırıb" deyirdilər. İndi hamısı cəbhəçi olmuşdular. Dünənə kimi atası-babası "muzdur" olanlar, indi hamısı deyirdi ki, mən füan bəyin nəvəsiyəm, filan ağanın nəslindənəm. Ciblərində isə üç-dörd partiyanın biletini gəzdirirdilər.

Amma, hələ ki, Xalq Cəbhəsinin nüfuzlu vaxtı idi. Cəbhə liderlərinin hər bir sözü taleyüklü məsələlərin müzakirəsində həllədici olurdu. Cəbhə üzvlərinin Ağdamda da fəaliyyəti geniş idi. Ağdam şöbəsinin liderlərindən biri o vaxtlar Allahverdi Bağırov idi. Səlim Qasımov məhz ona müraciət etməyi qərara aldı. Allahverdi Bağırovun ermənilərlə işgüzar əlaqələri hamiya bəlli idi. Televiziya ekranlarında onu dəfələrlə göstərmişdilər. Əsirlikdə olanların, girovlarının, hətta meyidlərin dəyişdirilməsində onun misilsiz əməyi olmuşdu. Onun haqqında bir-birinə zidd olan onlarca fikir və rəy mövcuddur. Səlim Qasımov A.Bağırovun yanına ümidiłə getmişdi.

Səlimin dediklərindən:

-Əvvəllər dediyim kimi "Ala Yaqubun" yanına çox getdim, gəldim. Nəhayət o mənə dedi ki, mənim ermənilərlə əlaqəm yoxdur. İstəyirsən bir Allahverdi Bağırov ağız aç, gör nə deyir. Mən dedim: bəy, o məni tanımır, silah yoldaşındır, xahiş edirəm sən de. Özün desən yaxşıdır". Lakin o bildirdi ki, bizim münasibətlərimiz yaxşı deyil, özünün deməyin məsləhətdir.

Nə isə, mən getdim A.Bağırovun yanına. Çox əziyyət çəkdim, Bir neçə gün dalbadai getdim qərargaha, qəbula düşə bilmirdim. Qapıda əjdahalar durdu. Söz demək mümkün deyildi. Sözün düzü, özüm də qorxurdum, hırslınlar, atalar, kim-kimədir? Gah deyirdilər, bəy burada yoxdur, gah deyirdilər işi çıxdur, gah deyirdilər bu gün vacib işi var, qəbul edə bilməyəcək. Nə bilim yüz cürə bəhanə gəti-rildilər. Nəhayət, bir gün görüşə bildim, Dedi, gedin Ağdam məscidinə, ora təzə meyidlər gətirtmişəm, görün onların içində yoxdur ki? Söz çevirmək mümkün deyildi. Deyə bilmədim ki, mən Ağdam məscidində meyid axtarmağa gəlməmişəm. Birtəhər özümü ələ aldım. Əlacım yox idi. Nofəlnən Vaqif də yanımdaydı. Getmişik məscidə, qırxa yaxın meyid var idi. Maşından düşürtməyə Nofəlnən Vaqif də kömək elədilər. Meyidlərə baxanda adamın əti ürpəşirdi. Allah göstərməsin, meyidlər bir gündə idi ki! Birinin qolları yox idi, birinin başı büzüşüb yumruq boyda olmuşdu. Mən təsəvvür edə bilmirdim bu necə olmuşdu. Meyidin birini sağ ayağından başına qədər, başından sol ayağına qədər güliə ilə deşik-deşik eləmişdilər. Sözlə deyiləsi deyil. Müsibət idi. Nofəllə Vaqif bir-bir meyidləri yoxladılar, Meyidlərin çoxu yandırılmışdı. Əllə düşürtmək mümkün deyildi, adyala büküb düşürdürdülər. Meyidlər tanınmaz olmuşdu. Coxunun yiyesi yaxın durmurdu, inana bilmirdilər ki, bu onların adamıdır. Təbiidir ki, Natiq burada yox idi. Nofəl bütün meyidləri nəzərdən keçirdi. Natiqin sinəsində, sağ döşünün üstündə "Ana" sözü "döyülmüşdü". Bu nişanəsinə görə tanımaq olardı. Belə əlamət olmadı. Bilirdik ki, ola da bilməzdi. Hər ehtimala qarşı getmişdik ki, Allahverdi Bağırov sorusanda, deyək məsciddə olmuşuq!"

Təsəvvür edirsınız mı, Nofəl və Vaqif qırxa yaxın meyidi düşürdüblər, yan-yana düzüblər, yoxlayıblar. İndi "yoxlayıblar" demək asandır! (Asandırımı?).

...Və Səlimgil geri qayıdıblar, Mingəçevirə! Sonra Səlim iki dəfə Allahverdi Bağırovun yanında olub. Birinci dəfə A.Bağırov çox qəribə məntiqlə Səlimi rədd edib:

-O, mənim dəstəmdə vuruşmayıb. Kimin dəstə-

sində olub qoy o da xilas eləsin!

Səlim isə deyib:

-A bəy, bura Ağdamdı, Qarabağ torpağıdı. Mənim oğlum isə gədəbəylidi. O, bura vuruşmağa gəlib! Nə fərqi var ki, Ala Yaqubun dəstəsində olub, ya Allahverdi Bağırovun.

-Gələrdi mənim yanımı, dəstəmə qoşuları, heç başına da bu iş gəlməzdi. Get, qoy Ala Yaqub ermənilərlə danışın, görüm necə danışır?

Həmin gün orada qalmağın heç bir mənəsi yox idi.

Allahverdi Bağırovla sonuncu görüş çox gərgin olub.

-Onsuz da Allahverdi dənəli üzmüşdüm. Səlim o günləri xatırlayır. - Bir gün yenə çətinliklə qəbuluna düşdüm. Dedi: "Natiqi ermənilər yandırıblar. Daha Natiq yoxdur". Dözmədim, dedim: "Allah da səni yandırsın". Avtomatı çəkdi üstümə: "Səni bu saat deşik-deşik edərəm", - dedi. "Onu eləyərsən", deyib çıxdım. Bir də onun yanına getmədim".

Səlimin "Allah da səni yardımırsın" deməyini başa düşmək olar. Oğlunu itirmiş ata üçün daha itirməli bir şey yoxdur. Amma Allahverdi Bağırovun ona silah çəkməyə haqqı var idimi?

...Daha Ala Yaqubun da yanına getməyin mənəsi yox idi. Bir-biri ilə münasibətləri xoş olmayan iki adamın münaqışosunun qurbanı Səlimgil oldu. Bəlkə də heç onların Natiqi xilas etməyə imkanları yox idi. Təşəbbüs göstərməməkləri isə təəccübüldür. Doğrudanmı onlar düşmən idilər? Vətənin bu dar gündə nə üçün onlar düşmən olmalı idi? Onların düşmənciliyi, belə demək mümkünə respublika səviyyəsində bəlli olan ədavət idi.

"Ala Yaqub"un dəstəsində vuruşmuş agdamlı bir qaçqınm dediklərindən:

"Allahverdi Bağırovla Ala Yaqubun münasibətlərinin soyuq olduğunu biz hamımız bilirdik. Səbəbini deyə bilmərəm. Arada söz gəzdirənlər çox idi. Ondan-onə deyirdilər, bundan da buna. Söz də zə-hər kimi şeydir, tez yayılır. Bir dəfə özüm şahid olmuşam. Allahverdi öz maşınınında Əsgəran tərəfə gedirdi. Maşında erməni də var idi, dirisi də var idi, ölüsü də! Ala Yaqub postda tank qoymuşdu və tankın lüləsini şlaqbaum kimi yola uzatmışdı. Allahverdi dedi, lüləni qaldırın keçək gedək. Ala Yaqub icazə vermədi. Xeyli mübahisə etdilər. "Ala Yaqub" dedi ki, mənim postumdan heç kim o yan-bu yana keçə bilməz! Allahverdi isə dedi: "Mən kefə getmirəm. Görmürsən erməni aparıram dəyişməyə. İstəmirsən uşaqlarımızı xilas edək?!" Axırda Allahverdi Bağırov hırslındı: "Sən sən ol, mən də mən",

deyib maşına tərəf getdi. O maşını tankın böyründən sürüb keçib Əsgəran tərəfə getdi".

Yenə tarixi bir faktı diqqət yetirək:

Yaqub Məmmədov Ali Sovetin sədri seçilmişdi. Dəqiq tarix yadımda deyil, amma yaxşı yadımdadır ki, Ağdamə səfər etmişdi. Burada onun Allahverdi Bağırovla Ala Yaqubu barışdırmaq cəhdidir, onların öpüşməsi respublika televiziyyası ilə göstərilirdi. Sonralar mən bilmədim, onlar barışdırılar, barışmadılar? Onu bilirom ki, Səlimin danışdığı bir epizod heyrətamızdır!

Səlimin dediklərindən:

-Mən Ala Yaqubun qərargahına hər gün gedirdim. Dəfələrlə özüm gözümlə görmüşəm, Allahverdi Bağırov maşınla Əsgəran tərəfə gedirdi. Axşama yaxın qayıdır. Geri qayıdanda açıq-aydın hiss olunurdu ki, kefi kökdür. Hami deyirdi ki, "vurub" gəlirlər. Bir dəfə qulağım eşidə-eşidə döyüşçülərdən biri "Ala Yaqub" a dedi ki, bəy, icazə ver qranatamyotla onun "UAZ" ni partladıq. Ala Yaqub icazə vermədi.

Yeri gəlmışkən:

Təsvir etdiyimiz bu hadisələr ərəfəsində Ağdam işğal olunmamışdı. Amma respublikanın hər yerində bədnəm bir şayiə yayılmışdı - deyirdilər: "Ağdam bir saatlıqa da olsa ermənilərə təslim ediləcəkdir".

Eyni zamanda belə bir söz də respublikanı dolaşırıdı: "Ala Yaqub" deyib ki, nə qədər mən sağam, ermənilər Ağdamı görə bilməyəcəklər". Təəssüf ki, hər iki şayiə həqiqətə çevrildi. İndi isə Ala Yaqubun və Allahverdi Bağırovun taleyi hamiya bəlli dir. Ağdamın, həmçinin elə Dağlıq Qarabağın və işgal olunmuş başqa rayonlarımızın da...

Beləliklə, Səlim Qasimov Ala Yaqubla Allahverdi Bağırovdan əlini üzdü. İndi kimə müraciət etmək olar? Ümid yeri varmı? Belə bir adam özü peydə oldu - Cəbrayıllı. Adına "Qurd Cəbrayıllı" deyirdilər. Yəqin kinodakı "Qurd Cəbrayıllı" adını ona qoymuşdular. "Qurd Cəbrayıllı" şəstlə deyib ki, mən Natiqi ermənilərdən alıb verərəm sizə. "Siz qurban hazırlayın". Tez-tez mənimlə əlaqə saxlayın. Gah Səlim, gah Nofəl hər gün "qurd Cəbrayılla" görüşürdü, gah "sabah gəl" deyirdi, gah "iki gündən sonra gəl" deyirdi. Belə ki, bir neçə gün keçdi. Bir dəfə isə "sabah maşınla gəlin, ailəvi" - dedi Qurd Cəbrayıllı.

Dursunun dediklərindən:

-Bir gün bunlar gəlib mənə dedilər ki, sabah ailəvi gedirik Ağdamı. Deyiblər ki, maşınla gəlin.

Bir tanış oğlan var idi. Ona dedik. Allah kömək olmuş sözümüzü yerə salmadı. Maşını da təzə almışdı. Səhər tezdən durub getdik. Bu yazıqlar hər gün ac-susuz gedib-gəlirdilər. Bilmirəm orda nə tapıb yeyirdilər. Dedim elə özümzlə bir az yemək götürək, bəlkə gec gəldik. Beş-on dənə soyutma yumurta bişirdim, əlimə keçəndən götürdüm. Bız ora çatan kimi elə bil bizi gözləyirləmiş, atışma başlandı. Bizi maşınla aparan oğlan da maşını təzə almışdı, dedim a bala, maşını bir qırğığa çək, atışə düşərsən. Biz cəhənnəm, onsuz da bize olan olub! Sənə bir şey olar, peşman olarıq. Bu yazıq da maşını sürdü yolun qırğına. Ağac var idi, ağaca daldalandıq. Güllə tutası yer deyildi. Dedik, ara sakitləşib, bir az nahar edək, görək tamam sakitləşsə gedərik. Bir-iki yumurta soydum, hərəmiz birini yeməyə başladıq. Bu vaxt hardansa bir soldat gəlib çıxdı. Bunu çağırıldım, dedim gel çörək ye. Yazıq ac imiş! Çağırın kimi gəldi. Üzü-gözü bomboz bozarmışdı, tozun-torpağın içində idi. "Anan ölsün, ay bala", bir yumurta da soyub buna verdim. Yumurtanı yeyə-yeyə soruşdu ki, hardan gəlib, hara gedirsınız? Dedik Mingəçevirdən gəlirik! Dedi Mingəçevirdən bir oğlan var idi, burda, o kilsəni görürsünüz, orda əlbəyaxa döyüşdə iki erməni öldürmüştü. Adı Natiq idi, Cox ığid oğlan idi. Oğlan danışa-danışa bir də gördük yoldan tanklar keçir. Gördüm tankın birinin altın-dan adam ayaqları görünür. Ayaqlar yerlə sürünlər. Dedim bizimkilər yəqin erməni əsir tutublar. Bu erməni əsirini Natiqlə dəyişərik. Mən belə fikirləşəndə yenidən nə təhər atışma başladısa elə bilirdin göydən ulduz yağındı. Bizi aparan şofer dedi ki, bu qadın həmin o sən deyən Natiq Qasimovun ana-sıdır. Soldat heç şoferin sözünü qurtarmağa qoymadı. Avtomatını da götürüb qaça-qaça tanklar gələn tərəfə getdi. Heç bir-iki dəqiqə keçməmiş ara sakitləşdi. Biz geri qayıtdıq. Belə vəziyyətdə bilmədik neyləyək?! Evdə halim xarablaşdı. Məni Bakıya xəstəxanaya apardılar.

Natiqin axtarışı davam edirdi. Səlim Qasimovun Moskavada qardaşı oğlu yaşayır, ona zəng vurub "Oqonyok" dəkə məqalə barədə məlumat verdilər.

Çingiz Qasimov "Oqonyok" jurnalının redaksiyasında olub. Konstantin Smirnovla onun görüşü bütün təfərrüati ilə bizə məlum deyil. Çünkü Çingizlə görüşmək imkanı olmadığına görə ancaq Səlimdən və Nofəldən eşitdiklərimi yaza bilərəm. Onların dediyinə görə, Çingizlə Smirnovun görüşü zamanı müxbirlə açıq səhbət olub. Çingiz ona böyük məbləğdə pul təklif edib və Natiqin xilas ola-

cağı təqdirdə onu daha qiymətli hədiyyələr gözlədiyini bildirib. "Sözarası" Çingiz ona anladıb ki, bu hələ hamısı deyil. Əlavə məbləğə də gedə bilərik!

Müxbir jurnalda yazdıqlarına bir şey əlavə edə bilməyib. Elə bir onu deyib ki, mən Stepanakertdən çıxanda o, sağ idi. Konstantin Smirnov əlindən gələn köməyi əsirgəməyəcəyinə söz verib. Çingizlə yenidən görüşmək üçün əlavə vaxt təyin edib. Sonrakı görüşdə Smirnov "nəzakətlə" kömək edə bilməyəcəyini bildirib və xudahafizləşib gedib. Çingiz Qasimovun yenidən Smirnovla görüşmək və yola gətirmək cəhdini uğursuz olub! Nəyə görə əvvəlcə razı olub, sonra isə imtina etməsinin səbəbi yalnız Smirnovun özünə məlumdur.

Konstantin Smirnovdan da ümidiini üzən Qasimovlar ailəsinin yenə də gözü yolda, qulağı səsdə idi. Qəribədir ki, hərdənbir bəzi-bəzi məlumatlar eşidildilər. Biri gəlirdi ki, dayanacaqda iki "voyen-ni" var idi. Natiqdən danışındılar. "Bəs necə oldular, nə deyirdilər", "Nə bilim, vallah, "marşrutkaya" minib getdilər. Biri deyirdi Natiqi televizorda gördüm, bilmirəm hansı kanal idi, Tankın üstündə gedirdi. Biri gəlirdi, guya canı yanırı, deyirdi: "bu dərdə necə dözürsən, a yazıq?" Daha da Dursunun yaralarını təzələyirdi.

Yaxşı ki, qəzetlər ara-sıra Natiq haqqında ümidverici, təsəlli xarakterli yazılar dərc edirdi: "

"İnanmaq istərdik ki, Dursun xalanın, Səlim kişinin və bütövlükdə Qasimovlar ailəsinin həsrətlə gözlədiyi Natiq həqiqətən sağıdır. "Oqonyok" jurnalında dərc olunmuş şəkil "Mühalifət", "Bakinskiy rabociy" qəzetlərində də verilib. Bəlkə də, 21 yaşlı gənci xilas etmək mümkündür Yəqin ki, bundan ötrü əlaqədar təşkilatlar əllərindən gələni edəcəkdir.

"...Adətən təslim olanlar düşmən qabağına ağ bayraqla çıxır. Natiq isə erməni quzdurlarının qabağına Azərbaycanın milli dövlət bayrağı ilə çıxmışdır. Bu onun əsil qəhrəman və vətənpərvər olduğuna sübutdur". Ə.Yusifov, "Azərbaycan işıqları" qəzeti, 5 iyun 1992.

Bu sətirlər "Azərbaycan işıqları" qəzetinin müxbiri, yorulmaq bilməyən, hadisələrə operativ və orijinal yanaşma tərzi olan, rus və Azərbaycan dillərini mükəmməl bilən, bütün mövzularda yazmağı bacaran, respublika mətbuatında və mərkəzi mətbuatda onlarla aktual yazıları dərc olunmuş Əlisgəndər Yusifovun məqaləsindən götürülmüşdür. Ə.Yusifov in-di aramızda yoxdur. Amansız əcəl bu gözəl insanı vaxtsız yaxaladı. Ömrünün, yaradıcılığının çiçəkləndiyi bir vaxtda dünyasını dəyişdi. Bu yazı Əlisgəndə-

rin (Allah rəhmət eləsin) Natiq haqqında sonuncu yazısı deyil. O, bu mövzuya dönə-dönə qayıtmış, respublika qəzetlərində bir neçə yazı dərc etdirmişdi. Yeri gəldikcə onun yazılarından istifadə edəcəyik.

"Xalq qəzeti"nin 13 iyun 1992-ci il tarixli nömrəsinə diqqət yetirək! "Bayraq tutan oğullara" sərlövhəli yazıya baxaq.

"Kilsədə gizlənən səkkiz nəfər azərbaycanlı döyüşü yeddi gün ac-susuz mühasirədə qalıb. Yeddi yoldaşı həlak olduqdan sonra onların ən cavanı yenə də müqavimət göstərməyə davam edib. Nəhayət, əlaci kəsilmiş oğlan əlində Azərbaycan bayrağı meydana çıxb".

Xankəndinə ezamiyyətə gəlmış rus jurnalisti təsadüfən bu səhnənin şahidi olub. Oğlanın şəklini çəkib. Şəkil "Oqonyok" jurnalında çap olunmuşdur. Müəllifin sözlərində həzin bir sizilti var: "Təəssüf ki, mən o oğlanın nə adını, nə də sonraki taleyini bildim".

17-18 yaşında ariq, qarabuğdayı bir oğlan əlində Azərbaycan bayrağı. Sağında və solunda iki erməni yaraqlısı. Oğlan, bəlkə də, aparatın qəfil çıqqılıtmasına dönüb, düz obyektivə baxıb. Bəlkə, ona atəş açıldığını zənn edib, ölümün gözünün içində dik baxmaq istəyib. Geniş açılmış o gözlərdə nələr vardı, Allah...

*Tor atılıb gənc bəbirə,
Cələ qurulub qartala,
Mat qalıbdı bu dünyaya
Pöhrə çinar, cavan qala.
Can ay oğul, can ay bala!
...Əfv et məni, ulu, tanrıım,
Yandığımdan danışıram.
Bu da sənin öz işində -
Yandırırsan alışıram.
Tanrıım, sənin yaratdığını,
Biz görməyən milyon qatdı.*

*Böyüklüyün onدادı ki,
Sən yaradan hər zərrənin
Özü böyük kainatdı.
Bəlkə onu sevdiyindən,
Bu bəlaya göndərmişən.
Bəlkə elə sevirsən ki,
Bizim həzrət peyğəmbərin
Nəvəsinə döndərmişən?!
Anlat, bilək,
Kirpiklərdə göz yaşları
Məşəqqətə baxaq, gülək.*

*Şəkildən baxan o gözlər,
Elə sözdü, elə səsdi,
Əlindəki bayraq kimi
Müqəddəsdi.
Əbədiyyət qazanmağa
Bu da bəsdi.
Yenilməzlək, haqlıq, düzlük,
Elə budu.
Sən əsir düşmədin belə,
Əlindəki bayraq ilə.
Xankəndini tapdaladın,
Qisas aldın.
Azərbaycan bayraqıyla,
Keçdin ordan, zəfər çaldın!*

*Rus da ora gəlmışdı ki,
Erməniyə tərif desin.
Qəhrəmanlıq görüb çəksin,
Sonra da göstərib desin...
Səni gördü.
Obyektividən keçib onun,
Ürəyinə hökm verdin.
Azərbaycan bayraqına,
Sən ona da baş əydirdin.
İnsanlıqdan ucalmisan.
Sən müqəddəs bir ocaqsan.
Elə orda Xankəndində,
Nəhəng heykəl olacaqsan.
Əlində də öz bayraqın,
Bayraqın altından da
İllər nəsillər keçəcək,
Zaman-zaman, axın-axın
Sən oğulsan,
Mənim də atadır adım.
Şəklində baxdim-baxdim,
Gözlərinə qurban olum,
Ağlamadım,
Ağlamadım,
Oğul, kişi ağlayarmı
Bərkədə, darda???
Bu günə də şükür olsun,
Çox şükür olsun ki,
Bayraq da var,
bayraq tutan ogullar da.*

Fikrət QOCA.**Yeri gəlmışkən:**

Fikrət Qocanın bu şeirini televiziyada oxumuşlar. Bu barədə kimsə Səlimə məlumat verib. Səlim vaxt itirmədən telestudiyyaya gedib Fikrət Qocanın şeiri barədə, ümumiyyətlə o verilişi hazırlayanların kimli-

yi barədə soruşub və onlarla görüşmək istədiyini bildirib. Maraqlıdır ki, nə veriliş haqqında, nə onu hazırlayan haqqında Səlimə bir məlumat verən tapılmayıb. "Arxivə vermişik" deyiblər. "Burada o qədərlənt olur, onların arasından tapmaq qeyri-mümkündür".

Bax, beləcə Səlim kor-peşiman geri qayıdır.

Bir ildən sonra Xocalı hadisələriylə bağlı verilişlərin birində yenə Fikrət Qocanın studiyada çıxışı var imiş. Tanışlardan biri Səlimgilə zəng vurub və deyib:

-Televizorda veriliş gedir, şairlər danışır. Keçən il şeir yazan o xırıltılı səsnən danışan şair idi.

Səlimgildə əlbəttə, Fikrət Qocanı tanıyıblar. Bu dəfə şairin yanına Dursun gedib.

Dursunun dediklərindən:

-Fikrət Qoca ilə görüşməyə qardaşının qızı ilə getmişdim. Qız Bakıda yaşayır. O, mənə bələdçilik edirdi. Getdik tapdıq. Üç-dörd kişi ilə oturmüşdülər. Dedik, belə-belə, keçən il bir şeir yazmışınız, televizorda da göstəriblər. Xahiş edirəm, o şeiri mənə vərəsiniz. Şeiri yadına sala bilmirdi. Mən birtəhər başa sala bildim ki, bəs "Oqonyok"da şəkil çıxmışdı. Keçən il, saqqallıların arasında Azərbaycan bayraqını tutan mənim oğlumdur.

Məni çox yaxşı qarşılıdlar. Oturmağa yer verdilər. Çay getirdilər. O qədər hörmət elədilər, vallah, adam utanırdı. Fikrət Qoca yadına sala bilmirdi. Arvadına, qızına zəng vurdu ki, o şeiri nə vaxt yazmışam. Onlar bildirdilər ki, şeir "Xalq qəzeti"ndə dərc olunmuşdur. Qəzeti nə qədər axtardılar tapa bilmədilər (F.Qocanın ailəsi axtarırdı). Bizə arxivə müraciət etməyi məsləhət görüdürlər. Oradan gəldik "Xalq qəzeti" redaksiyasına. Arxivə buraxmadılar. Mən vəziyyəti arxivin işçisinə danışdım, yalvar-yaxar elədim, arxiv işçisi qəzeti tapdı. Amma qəzeti bizə vermədi. Dedi ki, bu arxiv materialıdır. Oğlan yazıq bəşinci mərtəbə ilə birinci mərtəbə arasında qalmışdı. Qəzeti üzünü çıxarmaq üçün icazə istəyirdi. Bu həmin o jurnalist idi ki, deyirdilər İsgəndər Həmidov onu döymüşdü. Qəzeti üzünü çıxartdırıb götürdü. F.Qoca məndən çox şey soruşdu, çoxlu suallar verdi. Dedi yeni bir şey yazacağam.

Sonralar biz Səlimlə birlikdə F.Qocanın yanına bir neçə dəfə getdik. Sonra telefonunu verdi. Bir neçə dəfə Səlim zəng vurdu, tapa bilmədi. Daha bii-mədim nə yazdı, nə yazmadı, xəbərimiz olmadı. Sonralar nə görüşə bilmədik, nə də zəng vura bilmədik.

Bir neçə ildən sonra Səlimgil Fikrət Qoca ilə yenidən görüşüblər.

(Ardı var)